

"Film sahəsində PR bərbəd vəziyyətdədir"

Hər zaman belə bir sual diqqət mərkəzində dayanıb: "Axi niyə köhnə filmlər müasir filmlərdən daha çox sevilir?" Adala.az sayti olaraq mədəniyyət nümayəndələrinin fikirlərini öyrəndik və onların dediklərini olduğu kimi təqdim edirik.

Aktyor Kamran Ağabalaev: "Gərək, məsələyə bir neçə aspektində baxaş. Niyə o kinolara baxılırdı, bunlara baxılmır, deyə bir şey yoxdur. Siz sual verim. "Daxili döyüş adət", "Biləsuvar", "Nabat", "Üçüncü günü adəm" filmlərindən xəbəriniz varmı? İlk olaraq bu suala cavab verin, sonra mən do mütəxəsis edəcəm. Söyləyirsiniz ki, adaların qeyd etdiyiniz filmlərlə rastlaşmamışam. Bu kimin günahıdır? Göllib dayanıraq marketingin və PR-in üzərində. Bütün filmlər film sahəsində marketingin və PR bərbəd vəziyyətdədir. Sadaladığım filmlər müxtəlif festivalların osas programlarında olan filmlərdir. Bu bir aspekt. İkinci aspekti qeyd edim. Bu gün tamaşaçı köhnə filmlərə baxan tamaşaçılarımızdan fərqlənir. "Şəriki çörək" film ilə böyükən insanlarla "Transformer", "Marvel"ə baxanların düşüncəsi cəni deyil. "Transformer", "Marvel"ə baxanlardan cəni şəyi gözlömək olmaz. "WhatsApp" olmayan dövr var, olan dövr var. Adı bu müqayisəni apara bilərik. Bir də bu



gün kinoteatrlarında olan kinolara gelin kinolar deməyək. Onlar insanları güldürmək üçün yiğilan videoçarxlardır. Müasir kinoların sevimləməsinin başlıca məqsədi PR və marketingin zoif olmasına idi".

Əməkdar incəsənət xadimi Ramiz Hacıyev: "Sovet dövründə kinematografiyaya olan münasibət indikindən forqlı idi. Hor hansı bir kinonun əsəri gəlməsi üçün o kino oləkdən keçirdi, senzurələr olurdı. Istor komediyası, istor dram janrında olsun, iləd iki filmdə çəkilirdi, bütün hor kas onları üzərində işləyirdi. Aktyor seçimindən tətum ssenariyu qədər hor bir şey ciddi nazarətə idi. Odur ki, həmin filmlər dəhə dəyərlər olurdu. Bir də, 50-100 aktyor var idi və onların da 90 faizi

sevilənlər idi. İndi filmlərimiz kommersiya yönünlər və hazırlı TV-lordə göstərilənlər başqadır. Yəni o zaman Azərbaycan ilə 3-4 film istehsal edirdi, indi haftaya 8-9, hətta 12-13 serial efrise gedir. Bu o deməkdir ki, fərqli böyükdür və senzura bir o qədər do güclü deyil. Təbii ki, burada seçimlər forqlənəcək. İndi 100 deyil, 1000 aktyor varsa, onların yarısı sevilir, yarısı yox. Nəticə etibarilə film tamaşaçı tarafından qəbul olunmur".

Aktyor Vüsal Murtuzahiyev: "Ösindle sobob o qədər çoxdur ki, mənim özüm do bözən anlaya bilmirəm, nə üçün? Konkret hansısa bir sobobi özüm üçün dolil gotiro bilmirəm ki, niyə? Amma azdan-çoxdan kino sahəsində olan bir adam kimi mənim do öz baxış

bucağım var. Bu, tək mənim de baxışım deyil, yaqın ki, bir çox adam məsələyə mənim düşündüyüm kimi yanaşır. Səbəb odur ki, dövr fərq var. Kino sahəsində do bu fərqə uyğun olaraq deyişikliklər özünü göstərir. Bu deyişikliklər uyğun olaraq isə tələbatlar formaslaşır. Sovet dövründə mon uşaq olmuşam, amma eşiđidə bildiklərimizə görə illik normativ var idi, kinoda sistem qurulmuşdu və böyük rejissor işləri özüñü göstərirdi.

Adlı-sənli rejissorlar var idi ki, onlar aktyorları üzə çıxarırdılar. Fikrimcə, tələb və təklif məsələdə önməli əhəmiyyət dasıyr.

Nəzərdən keçirək, görərik ki, həzirdə komediya janrında olan filmlər dəhə çəkilişlər. Bir məsələ də var, indi kinolarımıza diqqət, qayıt bir o qədər də ürəkəcan deyil. Söhbət tabii ki, ciddi və yaradıcılıq möhsulu olan film-lərindən gedir. Düzdür, istedadlı rejissorlarımız var, amma onların imkanları yoxdur ki, potensiallarını nümayiş etdirsinler. Bir şeyi də qeyd edim, o dövrde televiziyyi insanların evlərinə yenisə gölmüşdi, onlara nə göstərirdi, baxırdılar, onu qəbul edirdilər. Amma bu gün bütün sahələrdə o qədər inkişaf var ki, tamaşaçını inandırmak çətinidir".

Rövşən Tahir